

## Yüksəkparafinli neftin fiziki-kimyəvi və reoloji xassələrinin tədqiqi

H.R. Qurbanov, P.F. Əhmədov  
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: ebikib@mail.ru

Azərbaycan yüksəkparafinli neft, dinamik və kinematik özülük, səthi gərimə, sıxlıq, kompozisiya.

DOI.10.37474/0365-8554/2021-3-26-30

### İsследование физико-химических и релогических свойств высокопарфинистой нефти

Г.Р. Гурбанов, П.Ф. Ахмедов  
Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** высокопарфинистая нефть, динамическая и кинематическая вязкость, поверхностное напряжение, плотность, состав.

В лабораторных условиях изучалась температурная зависимость физико-химических и реологических свойств образцов высокопарфинистой нефти. Эксперименты проводились на образцах масла без реагентов и с добавкой 800 г/т композиции, приготовленной в соотношении Дифрон-4201 + Дифрон-3705 = 1:1. В образцах без добавления реагента при повышении температуры до 50K наблюдалось уменьшение плотности на 3,8 %, коэффициентов поверхностного напряжения на 16,5 %, коэффициентов кинематической и динамической вязкости до 88 % и увеличение коэффициента теплового расширения на 50,1 %. Было отмечено, что в образцах, входящих в состав, коэффициент поверхностного напряжения, кинематическая и динамическая вязкость резко снижались во всех температурных областях по сравнению с нереагентными образцами, плотность практически не изменялась, а коэффициент теплового расширения объема незначительно отличался во всех температурных областях.

### Study of physical-chemical and rheological properties of high-paraffin oils

G.R. Gurbanov, P.F. Ahmedov  
Azerbaijan State University of Oil and Industry

**Keywords:** high-paraffin oil, dynamic and kinematic viscosity, surface tension, density, composition.

The temperature dependence of physical-chemical and biological properties of high-paraffin oil was studied in laboratory conditions. The experiments were carried out on the oil samples without agents and with addition of 800 g/t composition developed at the ratio of Difron-4201 + Difron-3705 = 1:1. The increase in the density for 3.8 %, in the ratio of surface tension for 16.5 % in the ratio of kinematic and dynamic viscosity up to 88 %, as well as in the ratio of the thermal expansion for 50.1 % was observed in the samples without agents in the temperature rise to 50K. In the samples included in the composition, the surface tension, kinematic and dynamic viscosity sharply decreased in all temperature fields compared to the samples without agents, the density practically did not change, and the ratio of thermal expansion volume slightly differed in all temperature fields.

Azərbaycan neft istehsal etməklə yanaşı, həm də inkişaf etmiş boru kəməri sistemə malik olan vələkədir. Kəşf edilmiş və istismar olunan yaqalardan çıxırları neft fiziki-kimyəvi göstəricilərinin gərəkliyinə görə çox müxtalidir.

Həzirdə ölkəmizdə və xaricdə hasıl edilən neft tərkibli xammalın ümumi həcmində parafin karbohidrogenları (PK) və qatran-asfalten komponentlarının (QAK) yüksək miqdarı ilə xarakterizə olunan problemləli neft sistemlərinin payı artı. Belə neftlər yüksək donna temperatururuna, spesifikasi fiziki-kimyəvi və reoloji xassalarla malik olan qeyri-Nyuton mayeklärə addır. Belə mühürlərin boru kəmərləri ilə naqıl edilmiş yüksək donna temperatur və əzlülük anomaliyasına görə çatdır. Parafinlər və yüksəkparafinlı neftlərin çıxırlarlaşılmış naqıl edilmiş zamanı neft-mədən avadanlıqlarının daxili səthində asfalt-qatran-parafin (AQP) birləşmələrinin çökəsi baş verir ki, bu da neft kəmərlərinin və kəsik sahəsinin azalmasına, bəzi hallarda əra naqlinin tam dayanmasına və noticada quyuların mahsuldarlığının azalmasına götərir çıxırr [1-3].

Nefixçarlı və nefi emalında əsas məqsəd enerji itkisini azaldan və karbohidrogen xammalın əlavə itklərinin qarşısını alan texnoloji proseslərin inkişaf etdirilməsidir. Bu problemlərin həlliində anomal fiziki-kimyəvi xassalarla malik olan yüksəkparafinlı və yüksək donna tempeatururuna malik anomal neftlərin fiziki-kimyəvi və reoloji xassalarının yaxşılaşdırılmasının elmi əsaslarının öyrənilməsi mühüm əhəmiyyət kabş edir. Bütün bunlar nefit boru kəməri ilə naqlinin iqtisadi cəhətdən somarlı olmasına, onun elmi və texnoloji cəhətdən somarlı əsasla boru kəmərləri ilə naqlinə şərait yaratır.

İlk növbədə, kontinental şelf və daimi donna rayonları ilə xarakterizə olunan mürakəbə iqlim

və geotekniki şəraitlərdə hasil edilən və ötürülen, gec donan neftlərin naqlında mühüm məsələ onları əhatə edən mühiin temperaturunun neftlərin donna temperaturundan aşağı olduğu dövrdə boru kəmərləri sistemlərinin etibarlı və effektiv istismarının tomin edilməsi hesab olur.

Gec donan neftlərin naqıl edilməsi üsulları içərisində onların əvvəlcədən qızdırılması ilə ötürülməsi üsulu daha geniş yayılmışdır [4-7].

Lakin 1960-ci illərin sonlarında gec donan neftlərin ötürülməsi zamanı depressor aşqarlarından istifadə olunmağa başlanmışdır ki, bunlar donna temperaturundan aşağı temperaturda neftlərin axiciliğinə yaxşılaşdırır, boruların və digər avadanlıqların daxili səthində AQP çöküntülərinin əmələ gəlməsinə azaldır.

Gec donan neftlərin naqıl edilməsi zamanı depressor aşqarlarının istifadə olunması təcibəsi göstərmişdir ki, onlardan etiñin doyması mürakəbə eflərlər (vinilasetat, akril, metakril turşuları, malein anhidridi və s.) sopolimerləri əsasında yaradılmış aşqarlar daha effektivdir. Neftlərin axiciliğinə depressorların təsiri fərqlidir, ona görə də onlar hər bir neft və ya yaxın fiziki-kimyəvi xarakteristikalarla malik olan neft qrupları üçün fərdi olaraq seçilir.

Depressor aşqarlarının əsas üstünlükləri onları ötürülmənən neft axınlarını əlavə edilmə sadoliyi, gec donan neftlərin haslatı, naqıl və saxlanılmaşı sistemlərində istifadə olunan digər kimyavi əlavələrin uyğunlaşması və onların istifadəsindən alınan yüksək iqtisadi effekt hesab olunur [8, 9].

Əvvəlcədən qızdırılmışdan gec donan neftlərin ötürüldüyü boru kəmərlərində depressor aşqarlarının istifadə olunması naqlini enerji xərcələrinin azaldır, ətraf mühitin temperaturunun məvəsüni azalması zamanı onların işləmə qabiliyyətini tomin edir, neft kəmərlərinin ötürülməsinin təhlükəsiz dayanmasının yüksəkləşməsi və onların stasiyonar rejimə çıxmaya müdafiənin qısalması hesabına istehlakçıların neftlərə təchiz edilmə etibarlığını yüksəldir.

Bu haldə depressor aşqarları ilə emal edilmiş gec donan neftlərin naqlini onların əvvəlcədən qızdırılmışdan ilə ötürülməsinin real alternativi kimi nəzərdən keçirək olar.

AQP çöküntülərinin əmələ gəlməsi ilə çoxsaylı mübarizə sistemlərindən nisbatən effektivə neft dispers sistemlərində (NDS) bu prosesin qarşısını alır və ya inhibirləşdirən kimyavi reagentlərin əlavə edilməsi sayılır. Kimyavi reagentlərin tərkibində olan polimerlər çox müxtalidir, ona görə də əsdiyyatda inhibirləşdirici aşqarların to-

sir mexanizmi haqqında çoxsaylı, bəzən bir-birinə zidd təsəvvürlər mövcuddur. Həmin təsəvvürlərin maliyyəti – aşqarların polimerlərinin neft sistemlərinin PK ilə qarsılıqlı təsirinə osasın [10, 11].

Məsləmudur ki, neft sistemlərinin QAK-1 PK-nın kristalllaşma prosesini əhəmiyyətlə daradəcə təsir göstərir. Bir tərəfdən, qatranlı komponentlər tabii inhibitorlər hesab edilir və parafin kristallarının böyüyüməsi zəiflədir. Digər tərəfdən, NDS-də qatran və asfaltenlərin payının yüksələşməsi ilə PK-nın kristalllaşma başlangıç temperaturu yüksələr, kristalların üzərində yeni kristalllaşma mərkəzlərinin meydana gəlməsi ilə onların sothi deformasiyaya uğrayır.

Yüksəkparafinli neftlərin fiziki-kimyəvi xassalarının və reoloji parametrlərinin kimyavi reagentlərinən əvvəl və sonra tədqiqi bu gün da aktuallığı itirməmişdir.

Tədqiqat işinin məqsədi – yüksəkparafinli neftin fiziki-kimyəvi və reoloji xassalarının temperaturdan asılılığını laboratoriya şəraitində öyrənilməsidir.

### TƏDQİQATIN METODİKASI

Son illərdə həm ölkəmizdə, həm də xaricdə yüksəkparafinlı neftlərin fiziki-kimyəvi reagentlərinin, eləcə də onların kompozisiyalarının işlənilən hazırlanması və istifadəsi üzrə geniş tədqiqatlar aparılır.

Laboratoriya şəraitində tədqiqatların aparılması üçün götürülen neft nümunəsinin fiziki-kimyəvi xarakteristikası cəhdəl 1-də verilimüraciət.

Vərilişin neft nümunəsi Ələt-doniz-Bulla, 8 Mart və Sənəqal-Duvanni-Xara-Zira yataqları neftlərinin əmət formasının qarşısındır. Cəhdəl 1-dən gərbindiyti kimi, tədqiq edilən neft parafisinin yüksək miqdəri və yüksək donna temperaturu ilə xarakterizə olunur.

Nefin sıxlığı piknometriq üsulla, donna temperaturu işa molun metodikası üzrə müəyyən edilmişdir [12]. Müvəud metodikası GOCT üzrə donna temperaturunun müəyyən edilməsinə molun işləsi ilə müqayisədə bir sıra üstünlüklər malikdir, bu zaman neft temperatur emalına moruz qalmır, belə ki, nefin 50 °C-yə qədər qızdırılması tədqiq edilən neftlərin reoloji xassalarının xeyli pişəsəsinə görətir çıxarır.

Nefin tərkibində parafinin miqdarının müəyyən edilməsi sonradan Enqler-Qalde üsulu üzrə qovuma -20 °C temperaturda döndürmə ilə Sokslət aparatında adsorbsiya üsulu ilə həyata keçirilimüraciət. Eyni zamanda silikagel qatranının və asfaltenlərin miqdəri müəyyən edilmişdir [12].

Cədvəl 1

Parametrlər	Kəmiyyat	Təyin üsülu
Nümunada suyun miqdari, %	0.06	ГОСТ 2477-65
Sıxlıq, $\rho_2^{20}$ , kg/m <sup>3</sup>	841.8	ГОСТ 3900-85
Parafinin miqdari, %	9.1	ГОСТ 11851-85
Kinematik özlülük, 20 °C, mm <sup>2</sup> /s	31.8	ГОСТ 11851-85
Orta təzyiq, MPa	0.63	-
Doymuş buxar təzyiqi, kPa	32.40	-
Neftin parafinlərə doyma temperaturu, °C	29.4	-
Parafinin arıma temperaturu, °C	58	ГОСТ 11858-83
Kükürdün miqdari, %	0.20	ГОСТ 1437-75
Xlor duzurların miqdari, %	0.002	-

Parafinlərin qaynaması temperaturu Jukov üsulu üzrə müsyyun edilmişdir.

Yüksəkparafinli neftin reoloji xassalarına deppressor aşqarın tasırının tədqiqi üçün laboratoriya şəraitində Rusiya Federasiyasının istehsalı olan Difron-4201+ Difron-3970-1:1 nisbətində olmaqla deppressor aşqarlardan kompozisiya hazırlanmışdır.

Neftin reoloji xassalarından on ənənəvi onun özlülüyüdür. Özlülük laminar axın zamanı laylarası molekulların qarşılıqlı təsiri noticasında bir layın qonşu layın axmasına göstərdiyi müvəqqimati xarakteriz edir. Neftin özlülüyü onu təşkil edən komponentlərin kimyavi tərkibi, quruluşu və faiz nisbətindən birləşə asılıdır. Bu sababdan neftlərin özlülük əmsalının laboratoriya şəraitində tədqiqi olduqca vacibdir. Tədqiqat işini yerinə yetirən zaman "Reotest-2" fırıldanma viskozimetrindən istifadə edilmişdir [13-15].

#### Nəticələr və onların müzakirəsi

İlk növbədə götürülmüş neft nümunəsinin sıxlığı, səthi gərilmə əmsalı, kinematik və dinamik özlülük əmsallarının normal atmosfer təzyiqində temperaturdan asılılığı laboratoriya şəraitində tədqiq edilmiş və 4-5 təcrübənin orta qiyməti cədvəl 2-də verilmişdir.

Cədvəldən göründüyü kimi, temperaturun 50K dəyişməsi tədqiq olunan yüksəkparafinli neft nü-

munəsinin sıxlığını 3.8 %, səthi gərilmə əmsalını 16 %, kinematik və dinamik özlülük əmsallarını isə 88 %-ə qədər azaldır.

Həmçinin yüksəkparafinli neft nümunəsinin həcmiñin istidən genişlənmə əmsalının temperaturdan asılılığı öyrənilmiş və alınan nəticələr cədvəl 3-də öz əksini tapşırır.

Cədvəl 3-dən göründüyü kimi, yüksəkparafinli neftin istidən genişlənmə əmsalı temperaturun yüksəkləşmə ilə artır. Buna səbəb möhrə temperaturun artması ilə neft komponentlərinin moleküllərinin lokal nizamlı quruluş yaratmaq məylinin azalmasıdır. Temperaturun yüksəkləşməsi neft molekulları arasında məsaflənin və neftin həcmiñin istidən genişlənmə əmsalının artırmasına göstərir çıxarır.

Yüksəkparafinli neft nümunəsinə deppressor aşqar oləvə etməklə fiziki-kimyavi və reoloji xassalarının temperaturdan asılılığı tədqiq edilmişdir. Tədqiq olunan neft nümunəsi Difron-4201+ Difron-3705- 1:1 kompozisiyasının 800 q/l əmsalı olaraq olunmuşdur. Aparılmış çoxsaylı laboratoriya təcrübələrinin nəticələri cədvəl 4-də verilmişdir.

Cədvəl 3

T, K	293.15	303.15	313.15	323.15	333.15	343.15
$\alpha \cdot 10^4 \text{ K}^{-1}$	496.8	590.8	685.4	782.6	882.8	995.96

Cədvəl 2


T, K	$\mu$ , mPa·s	$J \cdot 10^4$ , m <sup>2</sup> /s	$\rho$ , kg/m <sup>3</sup>	$\sigma$ , mN/m
293.15	26.8	31.8	841.8	26.38
303.15	12.37	14.8	835.8	25.73
313.15	8.47	10.2	830.2	24.93
323.15	6.92	8.4	824.2	24.20
333.15	4.74	5.8	816.8	23.09
343.15	3.20	3.96	809.6	22.13

Cədvəl 4

T, K	$\mu$ , mPa·s	$J \cdot 10^4$ , m <sup>2</sup> /s	$\rho$ , kg/m <sup>3</sup>	$\sigma$ , mN/m
293.15	19.16	22.78	841.02	22.52
303.15	7.47	8.94	835.52	21.90
313.15	5.13	6.18	829.92	21.20
323.15	3.48	4.23	823.82	20.50
333.15	2.46	3.04	809.20	22.13
343.15	1.07	1.33	802.60	21.30

Cədvəl 5

T, K	293.15	303.15	313.15	323.15	333.15	343.15
$\alpha \cdot 10^4 \text{ K}^{-1}$	562.8	634.6	709.7	785.1	862.6	949.76



Yüksəkparafinli neftin aşqarsız və aşqar mühitinədən dinamik özlülük (a), kinematik özlülük (b), sıxlıq (c), səthi gərilmə əmsalı (ç), həcmiñin istidən genişlənmə əmsalının (d) temperaturdan asılılığı

Cədvəldən göründüyü kimi, kompozit reagentin təsiri noticasında bütün temperatur sahələrində səthi gərilmə, kinematik və dinamik özlülük əmsalları reagentisiz mühitdə nəzərdən kəskin azalır, lakin neftin sıxlığı demək olar ki, az dayışır.

Depressor aşqarlarından hazırlanan kompozisiyanın təsirindən tədqiq olunan neft nümunəsinin reagentsiz və reagent olavalarda edilmiş halda fiziki-kimyavi və reoloji xassalarının temperaturdan asılılığı qrafiklər qurulmuşdur (şəkil).

Depressor kompozisiyanın təsirindən sonra yüksəkparafinli neftin müxtəlif temperaturlarda həcmiñin istidən genişlənmə əmsalı hesablanmışdır (cədvəl 5).

Cədvəl 3 və 5-də aşaslanaraq reagentsiz və reagentli neft nümunəsi üçün istidən genişlənmə əmsalının temperaturdan asılılıq qrafiki qurulmuşdur (şəkil d).

Şəkil d-dən göründüyü kimi, aşqarsız və aşqar olavalarda edilmiş halda neftin həcmiñin istidən genişlənmə əmsalı bütün temperatur qıymətlərində bir-birindən az fərqləndir.

#### Nəticə

1. Laboratoriya şəraitində Olot-dəniz-Bulla, 8 Mart və Səngəçal-Duvanni-Xarı-Zirə yataqları neflərinin omtsə formasının fiziki-kimyavi və reoloji xassalarının temperaturdan asılılığı tədqiq edilmişdir. Təcrübələr həm reagentsiz və həm də reagent olavalı edilmiş neft nümunələri üçün aparılmışdır.

2. Temperaturun 50K artması zamanı aşqarsız neft nümunəsində sıxlıq 3.8 %, səthi gərilmə əmsalı 16 %, kinematik və dinamik özlülük əmsallarının isə 88 %-ə qədər azalması, istidən genişlənmə əmsalının isə 50.11 % artması müşahidə edilmişdir.

3. Kompozisiya olavalı edilmiş nümunələrdə isə bütün temperatur sahələrində reagentsiz nümunələrlə müqayisədə səthi gərilmə, kinematik və dinamik özlülük əmsallarının koskin azalğı, sıxlığın isə, demək olar ki, dayışmadı, həcmiñin həcmiñin istidən genişlənmə əmsalının da hər iki halda bütün temperatur sahələrində bir-birindən az fərqləndiyi qeydə alınmışdır.

### Әдәбияттың айырымлары

- Брагинский О.Б. Мировой нефтегазовый комплекс. – М.: Наука, 2004, 605 с.
- Пересыпкин М.Н. Добыча нефти в осложненных условиях. – М.: Недра-Бизнесцентр, 2000, 653 с.
- Максутов Р., Орлов Г., Оsipov А. Освоение запасов высоковязких нефей в России // Технологии ТЭК, 2005, № 6, с. 36-40.
- Скляев З.И. Нефтяные дисперсные системы. – М.: Химия, 1990, 226 с.
- Антониади Д.Г., Валуйский А.А., Гарушев А.Р. Составление добчины нефти методами повышения нефтезависимости в общем объеме мировой добчины // Нефтяное хозяйство, 1999, № 1, с. 16-23.
- Гаврилов В.П. Концепция продления "нефтяной эры" России // Геология нефти и газа, 2005, № 1, с. 53-59.
- Запиваков И.П. Геолого-техногенные особенности освоения трудноизвлекаемых запасов // Нефтяное хозяйство, 2005, № 6, с. 57-59.
- Новиков А.А. Физико-химические основы процессов транспорта и хранения нефти и газа. – Томск: Изд-во ТПУ, 2005, 111 с.
- Агопкин В.М. Трубопроводы для транспортировки высоковязкой и застывающей нефти. – М.: Информнефтегазстрой, 1982, 36 с.
- Туяко П.В., Челинцев С.Н., Максютин И.В. Исследование реологических свойств нефти. – Ухта: УГТи, 1999, 54 с.
- Егоров А.В. Экспресс-методы оценки эффективности и оптимальных дозировок депрессорных присадок к парафинистым нефтям // Вестник Казанского технологического университета, 2011, № 11, с. 85-87.
- Методика определения температуры застывания нефей и нефтепродуктов. – Куйбышев: Гипровостокнефть, 1971, 8 с.
- Губин В.Е., Скрипников Ю.В., Пицадишвили М.Н. О тиксотропных характеристиках парафинистой нефти // Труды ВНИИСПТнефти. Сб.: Подготовка и транспорт нефти и нефтепродуктов, 1973, вып. 11, с. 3-6.
- Инструкция по эксплуатации Реотест 2.1. Цилиндрический и конусно-плоскничатый ротационный вискозиметр. VEBMLW. – SITZFREITAL, 1986, 47 с.

### References

- Braginskij O.B. Mirovoy neftgazoviy kompleks. – M.: Nauka, 2004, 605 s.
- Peresypkin M.N. Dobycha nefti v oslyozhnyonykh usloviyakh. – M.: Nedra-Biznesentr, 2000, 653 s.
- Maksutov R., Orlov G., Osipov A. Osvoenie zapasov visokovyzkikh nefey v Rossii // Tekhnologii TEK, 2005, No 6, s. 36-40.
- Svynayev Z.I. Neftyanye dispersnye sistemy. – M.: Khimiya, 1990, 226 s.
- Antoniadis D.G., Valuyskiy A.A., Garushov A.R. Sostoyanie dobchi nefti metodami povysheniya nefteizvlecheniya v obshem ob'yeme mirovoy dobchi // Neftyanoe khozaisstvo, 1999, No 1, s. 16-23.
- Gavrilov V.P. Kontsepsiya prodeleniya "neftyanoy ery" Rossi // Geologiya nefti i gaza, 2005, No 1, s. 53-59.
- Zapivakov I.P. Geolo-tekhnologicheskie osobennosti osvoenija trudnoizvlekaemykh zapasov // Neftyanoe khozaisstvo, 2005, No 6, s. 57-59.
- Novikov A.A. Fiziko-khimicheskie osnovy protsessov transporta i khraneniya nefti i gaza. – Tomsk: Izd-vo TPU, 2005, 111 s.
- Agopkin V.M. Truboprovody dlya transportirovki visokovyzkoy i zastavyayushchey nefti. – M.: Informneftgazstroy, 1982, 36 s.
- Tuyaiko P.V., Chelinцев S.N., Maksyutin I.V. Issledovaniye reologicheskikh svoistv nefti. – Uchka: UGTI, 1999, 54 s.
- Yegorov A.V. Express-metod otseki effektivnosti i optimal'nykh dozirovok depressoornyh prisadok k parafinistym neftym // Vestnik Kazanskogo tekhnologicheskogo universiteta, 2011, No 11, s. 85-87.
- Metodika opredeleniya temperatury zastyvaniya nefey i nefteproudktov. – Kuybyshev: Giprovostokneft', 1971, 8 s.
- Gubin V.E., Skripnikov Yu.V., Piyadishvili M.N. O tiksotropnykh kharakteristikakh parafinistoy nefti // Trudy VNIISPTnefти. Sb.: Podgotovka transport nefli i nefteproudktov, 1973, 1973, vyp. 11, s. 3-6.
- Khimiya nefli. Rukovodstvo k laboratornym zanyatiyam: ucheb. posobie dlya vuзов / I.N. Diyarov i dr. – L.: Khimiya, 1990, 240 s.
- Instruktsiya po ekspluatatsii Reotest 2.1. Tsilindricheskiy i konusno-plastinichaty rotatsionnyi viskozimetr. VEBMLW. – SITZFREITAL, 1986, 47 s.